





## Birləşmiş Krallıq ilə münasibətlər Azərbaycan fürsəti xüsusi əhəmiyyət kəsb edir

Böyük Britaniya və Şimalı İrlandiyənin  
Kralı Əlahəzər III Çarla

Əlahəzər.

Böyük Britaniya və Şimalı İrlandiya Birleşmiş Krallığının  
milli bayramı - Təvəllüd Günü münasibəti Sizi və Sizin si-  
mamızda bütün xalqımız öz adımdan və Azərbaycan xalqı adın-  
dan ürkəndən təbrik etməkdon memnunluq duyuram.

Birleşmiş Krallıq ilə münasibətlər bizim üçün xüsusi əhə-  
miyyət kəsb edir. Bütün dövlətlərə rəqabətli, xüsusi ilə strateji xarakter daşıyan çoxil-  
lik sevərənlər enerji mövqəsi bizimizdən daha da genişlənməsi  
böyük önmə veririk. Bu ilin noyabrında Azərbaycanın COP29-a  
evsahibliyi etməsi Birleşmiş Krallıq ilə işləm fealiyyəti və "yaşıl  
enerji" yə keçid məsələlərində də birgə işin davam etdirilməsi  
ürün yaxşı imkanlar yaradır.

Əminəm ki, Azərbaycan ilə Birleşmiş Krallıq arasında sağ-  
lam təməl üzərində qurulmuş əmənovi dostlıq əlaqələri, qar-  
şılıqlı əməkdaşlığımız bundan sonra da xalqlarımızın ri-  
fahı namına uğurla inkişaf edəcək və genişlənəcəkdir.

Əlahəzər, bəhər bir oləmətdər gündə Sizə bir dəha ən somimi  
təbriklerimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyəti-  
nizdə uğurlar, Birleşmiş Krallığın dost xalqına əməni-amənləq və  
firavınlıq arzulayıram.

Hörmətlə,

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 12 iyun 2024-cü il

## Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənin milli bayramı münasibəti Sizə ən  
ən somimi təbriklerimi çatdırırıram.

Zati-alinizo şəxsi rifah, Azərbaycan xalqına  
iso firavınlıq və xoşbəxtlik arzulayıram.

Hörmətlə,

**ANRİ,  
Lüksemburqun Böyük Hərozu**

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 723 nömrəli  
Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin  
Polis Akademiyasının Bayrağının təsviri"ndə və 2004-cü il 30 iyun tarixli  
82 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası daxili işlər  
orqanlarının emblemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alırmış**:


1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 723 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 172 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağının təsviri" aşağıdakı redaksiyada verilir:

**"Azərbaycan Respublikası  
Daxili İşlər Nazirliyinin Polis  
Akademiyasının Bayrağının təsviri**

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağı ikiüzlü qumaşdan, dəstəkdən və qotazlı qaytanıdan ibarətdir.

Bayrağın qumaşı Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun üngürlə, ikiüzlü rənglərə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Bayrağının təsviri ilə eynidir, lakin mavi zolağın ortasında qızılı rəngli ipok sapla "AZƏRBAYCAN UĞRUNDΑ" sözleri yazılır. Yazıdırak horflərin hər birinin hündürlüyü 4,5 sm, eni 3,3 sm-dir (Şəkil 1).

Şəkil 1. Polis Akademiyasının Bayrağının üz tərəfi



## Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib



Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

AZƏRTAC xəbər verir ki, Türkiye Prezidentinin "X" sosial şəbəkə hesabında bağlı paylaşım edilib.

Paylaşımında deyilir: "Can Azərbaycannı 15 iyun - Milli Qurtuluş Gününi ən somimi hissələrimə töbrik edir, bütün azərbaycanlı qardaşlarıma salam və məhəbbətimi çatdırıram. Yaşasın Azərbaycan!".

## Baş nazir və Milli Məclisin Sədri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və  
Milli Məclisin Sədri  
Sahibə Qafarova  
15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabana  
ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, zi-  
yarət zamanı müasir müsteqil  
Azərbaycan dövlətinin quru-  
cusu, xalqımızın Ümummilli  
Lideri Heydər Əliyevin xatirəsi  
si ehtiramla yad olunub.



## YAP İdarə Heyətinin növbəti iclası keçirilib

İyunun 20-də Yeni  
Azərbaycan Partiyası-  
nın (YAP) İdarə Heyətinin növbəti iclası  
keçirilib.



COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-ci sessiyası kimi mötəbər beynəlxalq tövsiyələrdir. Hazırda işğaldan azad olunmuş orzalarla genişləşmiş yaşlı quruluş işləri davam etdirilir, doğma yurd-yuvasından didərgin salınaraq illərlə möcburi köçküň həyatı yaşamağa möhkəm olunmuş soydaşlarımız loyaqzlı şəkildə oozlı torpaqlarına qaydırırlar. Müstəqillik tariximizde ilk dəfə bütün ölkə ərazisində 2024-cü ilədən keçirilmiş prezident seçkiləri milli birləşik və homşoylılığımızın növbəti təzahürü olmuşdur.

YAP Sədrinin müavini vur-  
ğulayıb ki, ölkəmizin dünyaya  
nöfuzunun daha yüksəkləşdirilməsi  
və beynəlxalq itimaiyyətin  
azərbaycan etimadının da-  
ha da güclənməsinə növbəti  
dəfə 2023-cü ilin dekabrında  
şahidlilik etdi: "Bəlo ki, Birləş-  
miş Millətlər Təşkilatının İq-  
lim Döyişmələri üzrə Cərçivə  
Konvensiyasının Tərəflər  
Konfransının 29-cu sessiyası -  
sessiyasının və digər mötəbər  
beynəlxalq tövsiyələrin keçiril-  
əcəbiye vaxtında - 2024-cü ilin  
noyabr ayında Azərbaycan  
Respublikası Konstitusiyasının  
981 maddəsinin II hissəsinə  
əsasən, Azərbaycan Respublikasının  
Milli Məclisin növbəti seçkilərini  
keçirilməsi təsdiq edilib".

Tahir Budagov eləvə edib  
ki, BMT-nin İqlim Döyişmələ-  
ri üzrə Cərçivə Konvensiyasının  
Tərəflər Konfransının 29-cu

sessiyasının və digər mötəbər  
beynəlxalq tövsiyələrin keçiril-  
əcəbiye vaxtında - 2024-cü ilin  
noyabr ayında Azərbaycan  
Respublikası Konstitusiyasının  
981 maddəsinin II hissəsinə  
əsasən, Azərbaycan Respublikasının  
Milli Məclisin növbəti seçkilərini  
keçirilməsi təsdiq edilib".

Sonra YAP Sədrinin mü-  
avini Əli Əhmədov, YAP İdarə  
Heyətinin üzvleri Hikmet  
Məmmədov, Musa Quliyev,  
Elşad Mirbəşiroğlu, Kamal  
Cəfərov, Anar İsgəndərov,  
Tahir Mirkılılı və Bahar Mura-  
dova parlament seçkilərinin  
öncəsi keçirilməsi təsdiq  
edilib.

Yekunda YAP Sədrinin mü-  
avini Əli Əhmədov, YAP İdarə  
Heyətinin üzvleri Hikmet  
Məmmədov, Musa Quliyev,  
Elşad Mirbəşiroğlu, Kamal  
Cəfərov, Anar İsgəndərov,  
Tahir Mirkılılı və Bahar Mura-  
dova parlament seçkilərinin  
öncəsi keçirilməsi təsdiq  
edilib.

Bayrağın dəstəyi en kəsiyimin diametri 4 sm, uzunluğu 250 sm  
olan girdə taxatandır.

Dəstək tünd qəhvəyi boyla ilə rənglərin və ləkələrin, aşağı  
ucunda metal halqa, yuxarı ucunda nikellənmiş aypara və ulduz  
şəklində fiqurlu ucluq vardır.

Bayrağın qutusunu qeyd etdi, qızılı rəngli ipok sapla "AZƏRBAYCAN UĞRUNDΑ" sözleri yazılır. Yazıdırak horflərin hər birinin hündürlüyü 4,5 sm, eni 3,3 sm-dir (Şəkil 2).



Şəkil 2. Polis Akademiyasının Bayrağının arxa tərəfi

Şəkil 1. Polis Akademiyasının Bayrağının üz tərəfi

İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyun 2024-cü il



# "COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək" mövzusunda



Azərbaycanın evsahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasına - COP29-a hazırlıq məqsədilə iyunun 19-da Bakıda "COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək" mövzusunda Yüksek Səviyyəli 29-cu Toplantının rəsmi açılış mərasimini keçirilib.

AZƏRTAC xəbər verir ki, Nizami Göncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan tödbirdə əvvələ moderatör - Nizami Göncəvi Beynəlxalq Mərkəzinin höməsördü İsmail Serageldin toplantını açıqlanınca sonra Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tödbirdə iştirakçılarına müraciətini oxuyub ("Müraciətin mətni qəzetiň 21 iyun nömrəsində dərc olunub").

Daha sonra Nizami Göncəvi Beynəlxalq Mərkəzinin höməsördü İsmail Serageldin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" təqdim edilib.

Tödbirdə çıxış edən İ.Serageldin bildirib ki, Kyot Protokolunun bağlanmasından 30 ilə yaxın müddət keçib. Geriye baxsaq, 1997-ci ilde iqlim tullantılarının qarşısını almaq üçün ilk səyərlər başladığını zamanla indiki vaxt müqayisə oluna biləməz.

Azərbaycanın bu il COP29-a evsahibliyi etməsinin onları məmənun etdiyini vürgüləyən İ.Serageldin bildirib: "Biz komandamızla six işleyiş, müzakirələr aparırıq. Biz həm Pakistanda, həm de Hindistanda 52 dörecedən yuxarı rekord istini gördük, bu da bir insan üçün inanılmaz dərəcədən göstərir. Ümumiyyətlə, global istiləşmə, iqlim dəyişikliyi bütün böşəriyyət üçün ciddi problemidir".

Azərbaycanın COP29-a inklüativ, şəffaf və adətələşkildə toxqudum etməyi sadıq oldugunu vürgüləyən COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlərin nəziri Murxat Babayev diqqətən bildirib ki, COP29 Sədriyi olaraq bütün fikirləri eșitmək, iqlim dəyişikliyi üçün her kəsi ortaq həllər tapmağa sosalomok vacibdir.

Nazir həmçinin qeyd edib: "Ötən aylar ərzində komandamız müvafiq beynəlxalq təşkilatların rəhbərləri ilə geniş və dorin məsləhətləşmələr aparıb. Bu görüşlər ambiyalıları artırıb və herəkətə keçmək üçün yeni fürsətlər yaradıb".

BMT Baş Assambleyasinin 73-cü Sessiyasının prezidenti, Ekvadorun sabiq xarici işlər və müdafiə naziri María Fernanda Espinoza Azərbaycanın evsahibliyi edəcəyi COP29-a hazırlıq məqsədilə təşkil olunan Yüksek Səviyyəli 29-cu Toplantıda bir araya gəlməkdə möqsəd iqlim dəyişikliyi ilə mübarizədə osas məsələlərlə bağlı müzakirələr aparmaq olduğunu deyib. Bildirib ki, COP-un bu günü və gölcəyi hamımız üçün mühümüdür.



M.Espinoza vürgulayıb ki, COP29-un uğuru təkər Azərbaycanın uğuru olmamışdır. İnanıb ki, tödbir prosesin inamı vo legitimliyi gücləndirəcək.

COP29-un böşəriyyət ilə töböt arasında sülhün bərərər edilmişsə üçün keçirilən tödbir olduğunu bildirən qonaq deyib: "Biz uğurun bir hissəsi vo COP29-un soñfları olmaq istəyirik".

CGIAR şirkətinin icraçı direktoru, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sabiq baş elmi işçisi İsmahane Elouafi qeyd edib ki, COP29-da müzakirə olunacaq məsələlər problemdən həll yollarının təqdiməsi istiqamətdən çox vacibdir.

Miguel Anxel Moratinos qeyd edib: "Unutmayaq ki, problemin həlli təkər iqlime deyil, iqtisadi rəfah və davamlı inkişafda da kömək etmək imkanı yaradır. İqlim dəyişikliklərini həll etmək planeti və həssas insanların qorumaq deməkdir".

Tödbir videoformatda qoşulan digər qonaqlar - BMT-nin İnsanın İmmunçatışlılığı Virusu/Qazanlılmış İmmun Çatışması Sindromu üzrə Birgə Programının (UNAIDS) icraçı direktoru Vanni Byanyima, Finlandiyanın sabiq Prezidenti Tarya Halonen, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktorunun müavini, Nüvə Elmləri və Tətbiqləri Departamentiñ rehbəri Nəsat Moxtar, Böyük Britaniyanın sabiq Baş naziri Gordon Braun iqlim dəyişikliyi ilə bağlı fikirlərinin bölüşmə, təkliflərinin solşəndiriləbilər. Natiqələr global problemlərdən biri olan iqlim dəyişikliyi ilə mübarizədə soñfları birleşdirilməsinin vacibliyini vürgulayıblar.

Iqlim dəyişikliyi probleminin həlli üçün təcili birgə fealiyyət göstərməyin vacibliyini qeyd edən Ümumdünya Sohiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Ghebreyesus tödbir iştirakçılarını videomüräciəti zamanı diqqətən bildirib ki, iqlim dəyişikliyi probleminin həlli üçün təcili birgə fealiyyət isteyirik, fikirlərimizi beynəlxalq tribunalardan və yüksək səviyyədən çatdırmağı bacarmalıq. "Azərbaycan soñfları nəsillərə tömiz, yaşıl gelecek temmək üçün çox vacib bir işin öhdəliyini öz üzərinə götürüb", - deyə o vürgulayıb.

Iqlim dəyişikliyi probleminin həlli üçün təcili birgə fealiyyət göstərməyin vacibliyini qeyd edən Ümumdünya Sohiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Ghebreyesus tödbir iştirakçılarını videomüräciəti zamanı diqqətən bildirib ki, iqlim dəyişikliyi probleminin həlli üçün təcili birgə fealiyyət isteyirik, fikirlərimizi beynəlxalq tribunalardan və yüksək səviyyədən çatdırmağı bacarmalıq. "Azərbaycan soñfları nəsillərə tömiz, yaşıl gelecek temmək üçün çox vacib bir işin öhdəliyini öz üzərinə götürüb", - deyə o vürgulayıb.

Tödbir işni panel iclaslarında da vəm etdirib.




BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasına - COP29-a hazırlıq məqsədilə keçirilən "COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək" mövzusunda Yüksek Səviyyəli 29-cu Toplantının ilk gününün birinci panel iclası "Çağrışın statusunun icmal" mövzusuna həsən olub.

Bosniya və Herseqovinanın sabiq Baş naziri və xarici işlər naziri Zlatko Laqumdžyanın moderatorluğu ilə keçirilən müzakirələrdən çıxış edən COP29-un baş danışçısı, Azərbay-



Toplantının ilk gündündə aparılan müzakirələrdən biri do "Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq" mövzusunda olub.



Bosniya və Herseqovinanın sabiq Baş naziri və xarici işlər naziri Zlatko Laqumdžyanın moderatorluğu ilə keçirilən müzakirələrdən çıxış edən COP29-un baş danışçısı, Azərbay-



Bosniya və Herseqovinanın sabiq Baş naziri və xarici işlər naziri Zlatko Laqumdžyanın moderatorluğu ilə keçirilən müzakirələrdən çıxış edən COP29-un baş danışçısı, Azərbay-



# Yüksək Səviyyəli 29-cu Toplantı keçirilib

Qırğızstanın sabiq Baş naziri Comart Otorbayev Azərbaycanda İKT sektorunun inkişafına xüsusi diqqətin göz önünde olduğunu vurğulayıb. Deyib ki, hazırda Azərbaycan Çin ilə İKT sahəsində çox sıx əməkdaşlıq edir.

C.Otorbayev bildirib ki, ölkəni innovasiyalar məkanına çevirmek üçün İKT sektorunda çalışan mütəxəssislerin kritik kütləsinə toplamaq şərtlidir. Bu baxımdan COP29-un önəmli platforma olacağını deyən sabiq Baş nazir Azərbaycanın bunun öhdəsindən uğurla gölcəyinə ömürinini ifadə edib.

Ruminiyanın sabiq Baş naziri Petre Roman Xəzər donizinin suyunun getdiyəcək azalmasının son illərdə böyük narahatlıq doğurduğunu qeyd edib.

O bildirib ki, Xəzər donizinin dibində baş verən tektonik hadisələr suyun səviyyəsinin deyişməsi-nə tosir göstərən amillərdəndir. Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axınında da azalma müşahidə edilir.

COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu, Milli Məclisin deputati Nigar Arpadarai Azərbaycanın milli və beynəlxalq səviyyədə əməkdaşlığı gücləndirməyə sadıq olduğunu vurgulayıb.

O bildirib ki, COP29-da osas prioritet iqlim dəyişikliyi problemlərinin hollinə sormayı cəlb etməkdir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) Nüvə elmləri və tətbiqi deputatçılarının koordinatörü Jan-Pyer Kayol isə vurğulayıb: "Innovasiyaların artırılması iqlim dəyişikliyi ilə bağlı global prosesdə həlləcəi rol oynayacaq. COP29 çörəkvisində dəha çox nüvə tohľükəsizliyi mövzularının olmasına vacib hesab edirəm. Düşünürəm ki, bu sahaya təkər dövlət deyil, həmçinin özəl sektor cəlb olunmalıdır. Bu baxımdan COP29-ua yaxşı fürsət kimi dəyişəndirmək olar".

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hömsdri İsmail Sərağeldin bilər il Həcc ziyarəti zamanı yüksək temperatur sobəbindən yüzlərlə zəvvarın hələk olduğunu xatırladıraq deyib: "Bu, iqlim dəyişikliyinin əsas göstəricilərindən bərədir. Biz tezə 2025-2026-cı illər deyil, uzunmüddəti goləcək naməni iqlim dəyişikliyi problemlərini diqqət mərkəzində saxlamalıy".

O bildirib ki, COP29 bu gün görülmüş və görülməcək işlərin nəzarətdə saxlanması üçün vacib tədbirdir.

Panel müzakirə sual-cavab sessiyası ilə başa çatıb.

❖ ❖ ❖

İyunun 20-də - COP29-a Aparan Yol: Dayanıqli və Davamlı Golocək" mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının ikinci günündə "Ərzəq və kənd tosərrüfatı sektorunun xüsusi vəziyyəti" mövzusunda panel müzakirələri olub.

Panel iclasının moderatoru - Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqat Mərkəzləri Konsoriumunun (CGIAR) icraçı direktoru, BMT-nin Ərzəq və Kənd Təsərrüfatı Təşkilatının sabiq baş alımı İsmahane Elouafi iqlim dəyişikliyinin qarşısının alınması üçün hər bir sektorla görülə biləcək on yaxşı işin emissiyaları azaltmaq və faaliyyətin səmərəliyini artırmaq olduğunu qeyd edib. Deyib ki, bunun üçün ərzəq və kənd tosərrüfatı sektorunu həqiqətən dəyişdirilə bilər.

O bildirib ki, istixana qazlarının aradan qaldırılmasına böyük töhfə verə biləcək faaliyyət heyata keçirmək və beləliklə, bəşəriyyətin iqlim dəyişikliyi problemini həll etmək üçün irəli sürülən həllərin tərkib hissisi məhz kənd tosərrüfatı sisteminin səmərəli faaliyyətidir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hömsdri İsmail Sərağeldin son illərdə təbii fəlakətlərin agrar sektorə 3 trilyon dollardan çox zərər vurduguunu deyib. Qeyd edib ki, kənd tosərrüfatı iclasına olacağının inandığını bildirib.



COP29-un əhəmiyyətini vurgulayan Əbdüleziz ol-Tüveycri bildirib ki, bu tədbir bütün dünyada dövlətləri aqıb və mühərribəldən özyiyyət çəkən ölkələri dəstəkləməyə çağırmaq üçün bir vəsiatidir. Ərzəq çatışmazlıqdan əziyyət çəkən ölkələri dəstəkləmək bütün məqsədudur, lakin onu bazarlara bəşəriyyətin goləcəyinə veriləcək dəstəkdir.

Panel iclası mövzü ətrafında müzakirələrə yekunlaşdırıb.

❖ ❖ ❖

"COP29-a Aparan Yol: Dayanıqli və Davamlı Golocək" mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının növbəti panel iclasında "İqlim dəyişikliyinə və Davamlı İnkışaf Məqsədlərinə cavabımızın maliyyələşdirilməsi" mövzusunda müzakirələr aparılıb.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) sabiq Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüleziz ol-Tüveycri bütün dünyaya əhalisinin ərzəq tohľükəsizliyinin tomin olunmasına zorluklarını vurğulayıb. O, COP29-un da bu istiqamətdə atılan müüm addım olacağının inandığını bildirib.

Dünya Bankının Şərqi və Cənubi Afrika regionu üzrə sabiq vitse-prezidenti Hafez Qanemini moderatorluğu ilə keçirilən panel iclasında çıxış edən COP29-un baş danışçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev dünən inkişaf etmiş ölkələrinin iqlim dəyişikliklərinin maliyyələşdirilməsi qrant layihələri formasında həyata keçirdiklərini bildirib.

Inkişaf etmiş ölkələrin iqlim dəyişikliyi zamanı necə hərəket etdiklərini və bu sahədə maliyyələşdirmənin ne qədər böyük olduğunu görməliyik. BMT-nin yaz sessiyasının iclasları göstərdi ki, orada resurs var. Deməli, maddi vəsait aratıq məqsədudur, lakin onu bazarlara çatdırmaq mexanizmı yoxdur.

Y.Rəfiyev qeyd edib ki, sözügedən bu sahədə özlə sektorun da iştirakı çox vacibdir. "Biz tezə dövlət vəsaitine güvənməməliyik, çünki səhəbə gedən müükafatları, milyardları təkər dövlət vəsaitlərinin resursları hesabına ödəmək məmən deyil. Biz mütələq özlə sektorunu COP29-a cəlb etməliyik.

Bir sıra ölkələrdə iki istiqaməto və potensial investorlara, həmçinin korporativ sosial məsuliyyət portfelinin bir hissəsi kimi korporativ sosial məsuliyyət ehtiyac duyulur. Digər bir məsələ dövlətlərin ölkə platformaları kimi bəzi təsəbbüslərlə çıxış etmələri, bəzi təsəbbüslərlə rəhbərliyi təşkilatlarından könüllü şəkildə, fondlara İslami ianələrdən yığılan vəsaitdir. Yoxsulluğun aradan qaldırılması üçün islam sosial maliyyəsinin potensialı böyükdir.

"Mon xüsusi buna diqqət etmək istəyirəm. Çünkü müsləman əhalinin sayı dünyada artacaq, 2060-ci ildə dünyada 3 milyard müsləman olacaq və buna görə də

dan istifadə etmək imkanları yoxdur. Bir sıra dövlətlərin mövzəyi iso dünyası ictihadının göleçəyinə daha çox uyğun golur. Çünkü onların tutuqları yol hər bir dövlətin mili maraqlarına uyğundur.

Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov qeyd edib ki, Avropana (müsəlmanların sayı 44 milyon nəfərdir) və ABŞ-də (müsəlmanların sayı hazırda 3,5 milyon nəfərdir), ümumiyyətlə, dünyada islam maliyyələşənə sərtdən 2060-ci ildə dövlət dünyada müsləmanların sayı 3 milyard nəfərə çatacaq.

"Son illərdə İslam İnkışaf Bankının maliyyə vəsaiti 4 dəfə artıb. Hazırda İslam İnkışaf Bankının emalıyyat kapitalı 70 milyard dollar təsəkküf edir", - deyə sabiq nazir bildirib ki, bu, demək olar, məcburi deyil, xeyriyyə təşkilatlarından könlüllü şəkildə, fondlara İslami ianələrdən yığılan vəsaitdir. Yoxsulluğun aradan qaldırılması üçün islam sosial maliyyəsinin potensialı böyükdir.

"Men xüsusi buna diqqət etmək istəyirəm. Çünkü müsləman əhalinin sayı dünyada artacaq, 2060-ci ildə dünyada 3 milyard müsləman olacaq və buna görə də

zim xüsusi diqqət etmək istəyicimiz var. Çünkü bu gün müsləman ölkələrinə dəhləm böhərni artır", - deyə o qeyd edib.

Tədbir müzakirələrlə davam edib.

❖ ❖ ❖

"COP29-a Aparan Yol: Dayanıqli və Davamlı Golocək" mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının ikinci gününün sonuncu - 4-cü panel iclası "Eyni planet, eyni sağlamlıq, davamlı golocək çatdırmaq" mövzusunda olub.

Iclasan moderatoru - Serbiyanın sabiq Prezidenti Filip Vuyanoviç COP29-dan yüksək nöticə gözlədiyi deyib. Bildirib ki, hazırda bütün dünyada dövlətləri aqıb və mühərribəldən özyiyyət çəkən ölkələri dəstəkləməyə çağırmaq üçün bir vəsiatidir. Ərzəq çatışmazlıqdan əziyyət çəkən ölkələri dəstəkləmək bütün məqsədudur, lakin onu bazarlara çatdırmaq mexanizmı yoxdur.

"Son illərdə İslam İnkışaf Bankının maliyyə vəsaiti 4 dəfə artıb. Hazırda İslam İnkışaf Bankının emalıyyat kapitalı 70 milyard dollar təsəkküf edir", - deyə sabiq nazir bildirib ki, bu, demək olar, məcburi deyil, xeyriyyə təşkilatlarından könlüllü şəkildə, fondlara İslami ianələrdən yığılan vəsaitdir. Yoxsulluğun aradan qaldırılması üçün islam sosial maliyyəsinin potensialı böyükdir.

Sloveniyanın sabiq Baş naziri Borut Pahor deyib ki, COP29-un əməkdaşlığı destek olub, təsəkküf istiqamətindən istifadə etmək istəyir. Səhəb, şübhəsiz ki, ekzistensial problemən, iqlim dəyişikliyindən gedir. Amma bu deyə qəcib qapıları bağlamağa yoxdur".

"Beynəlxalq Valyuta Fondu"nın hesablaşmalarına görə, COVID-19 bize toxnumen 14 trilyon dollara başa golub. Təkco karantin xorcları 100 milyon nəfərdir. Ümumiyyətlə, dövlətlərin əməkdaşlığından əsaslı qəbuluna təsirlərinin dayarlığını hesablaya bilmir.

İndi biz COP29 adlı başqa bir çox təsəkküf istəyirəm. Səhəb, şübhəsiz ki, ekzistensial problemən, iqlim dəyişikliyindən gedir. Amma bu deyə qəcib qapıları bağlamağa yoxdur".

"Beynəlxalq Valyuta Fondu"nın hesablaşmalarına görə, COVID-19 bize toxnumen 14 trilyon dollara başa golub. Təkco karantin xorcları 100 milyon nəfərdir. Ümumiyyətlə, dövlətlərin əməkdaşlığından əsaslı qəbuluna təsirlərinin dayarlığını hesablaya bilmir.

Sloveniyanın sabiq Baş naziri Borut Pahor deyib ki, COP29-un əməkdaşlığı destek olub, təsəkküf istiqamətindən istifadə etmək istəyir. Səhəb, şübhəsiz ki, ekzistensial problemən, iqlim dəyişikliyindən gedir. Amma bu deyə qəcib qapıları bağlamağa yoxdur".

"Beynəlxalq Valyuta Fondu"nın hesablaşmalarına görə, COVID-19 bize toxnumen 14 trilyon dollara başa golub. Təkco karantin xorcları 100 milyon nəfərdir. Ümumiyyətlə, dövlətlərin əməkdaşlığından əsaslı qəbuluna təsirlərinin dayarlığını hesablaya bilmir.

Qeyd edək ki, işini iyunun 21-də yekunlaşdıracaq tədbirin panel müzakirələrindən ikisi Zəngilan rayonunda təşkil olunacaq.

# Türk dünyasının birliyi Şuşada Yeni Azərbaycan Partiyasının

**İyunun 15-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Şuşa şəhərində Milli Qurtuluş Günü və Şuşa Boyannaməsinin imzalanmasınaşın üçüncü il-döndürmə həsr olmuşdur**  
**"Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və global kataklizmlər fonunda yeni strateji hədflərə doğru" mövzusunda beynəlxalq konfrans keçirilib.**

Əvvələcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və tədbirdə iştirak edən dəst ölkələrin müstəqilliliyi və suverenliyi uğrunda canlarını qurban vermiş Vətən övladlarının ezziz xatirisi birdəqəqlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Həmişəsəsi səslendirilib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdürü Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarımla müraciətinə oxuyub.

Cıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayandəsi Aydın Kərimov qonaqları salamlayaraq Şuşa Boyannaməsinin imzalanmasının əhəmiyyətine diqqəti cəlb edib. O bildirib ki, Azərbaycan və Türkçeyiñ dövlət başçılarının imzaladığı Şuşa Boyannamə ilə dövlətlərimiz arasında mövcud olan sarsılmaz, obədi qardaşlıq münasibətləri bir dəha bütün dünyaya bayan edildi: "Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlər ermoni işğalından azad edən Şuşada digər azad edilmiş oralarımızdakı olduğunu kimi, dövlətimizi başçısının təpsiri ilə dərhal genişməyəsi bərpacırıculuq işlərinə başlamışdır. 2020-ci ilin noyabrında Azərbaycanın qəhrəman olduğumuz işğaldən azad etdiyi Şuşa xarabagli xatirlarıdır. Hor yet dağıldılmış tikililər, vəran qoyulmuş yurdlardan ibarət idi. Bu füsunər şəhərin 17 məscidindən 16-i işğalçılar tərəfindən dağıldılmışdır. Azərbaycan Prezidentinin təpsiri ilə məscidlərin dərhal bərpa edilməsi işinə başlanılıb. Nəticədə 4 il orzında şəhərdə 4 məscid tam bərpa edilib, bəri şəhərdə, digər isə Daşaltı kəndində olmaqla 2 yeni məscidin inşasına başlanılıb. Ümummillikdə şəhərdə dağıldılmış 200-dək tarixi və mədəniyyət abidəsindən bu gündək 18-i bərpa edilib. Mühəndis infrastrukturunun yenidən tərtib edildi. Azərbaycanın bütün işlər şəhərin müəssisələri, Baş planına uyğun olaraq həyata keçirili. Artıq 960 neftlik yeni tam orta məktəb tikilər istifadəye verilib, rayon mərkəzi xəstəxanasının inşasının isə cari il ərzində yekunlaşdırılmış planlaşdırılmışdır".

Xüsusi nümayəndə diqqəti çatdırıb ki, Prezident İlham Əliyevin qarşıya qoymuş osas vəzifə Ermenistanın apardığı işgalçi siyaset nəticəsində yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın öz atababa yurdularına qaytarılmasına, və mösəküllüğünün təmin edilməsində: "Böyük qürur hissi ilə bildiririk ki, artıq Şuşa öz sakınlarına, buradan didiğim salınan soydaşlarını isə öz doğma şəhərlərinə qovşub. Mərhələli şəkildə həyata keçirilən geridönüşün ilk günü mözh Ulu Əndər Heydər Əliyevin doğum günü - mayın 10-na təsadif edib".

Sonra Yeni Azərbaycan Partiyasının media qurumu olan Yeni TV-nin hazırladığı "Biz birlikdə güclüyük!" adlı film nümayiş olunub.

Daha sonra beynəlxalq konfransın Milli Məclisin deputatı, Türk Düzlətlərinin Əməkdaşlıq Şurasının sabiq baş katibi Ramil Həsənin moderatorluğu ilə "Türk Dövlətləri Təşkilatı: global təhlükəsizliyə regional təhfə" mövzusunda I plenar sessiyası keçirilib.

Plenar sessiyada çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın



aparılacaqdır. Amma qisaca qeyd etmek istəyirəm ki, surlarında 700 mindən artıq Azərbaycan votondasını birloşdiron hakim Yeni Azərbaycan Partiyası türk dünyasında partiyalararası əlaqələrin inkişafını daim diqqət mərkəzdə saxlayır və qardaş xalqların dosi ölkələrin siyasi partiyalarla işbirliyinin genişləndirilməsi üçün möqsədönlü addımlar atır. Bir qədər öncə izlediyimiz filmdə bu barədə məlumat verildi. Əlavə etmək istədim ki, iki gün öncə Bakı şəhərində Yeni Azərbaycan Partiyası ile Qazaxistannın "AMANAT" partiyası və Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokratik Partiyası arasında imzalanan memorandumlar da türk dövlətləri arasında partiyalararası əlaqələrin inkişafına dayorlı təhdifdir. Onu da qeyd etməliyəm ki, partiyalarımız arasındakı six töməslər təkcə ikitorflı münasibətlərin inkişafını ohata etmir, həm də türk dünyasında çoxşaxəli əməkdaşlığı hədfənləndirir".

"Nəzər yetirdiyimiz möqamlar əominliklə söyleməye əsas verir ki, sərsizləz qardaşlıq əlaqələrino və səmərəli tərəfdəşliq münasibətləri nə malik türk dövlətləri bundan sonra da həmçəlik nümayiş etdirirək yeni strateji hədəfləri doğru birləşdirmə inamla ilərləməzə oznında və güdərtindərlərlə. Əlkələrimizin birgə söyləri ilə Türk Dövlətləri Təşkilatının nüfuzlu regional güc mərkəzincə çevrilmesi artıq reallıqdır və əminəm ki, onun qlobal beynəlxalq münasibətlər sisteminde rolunu getdikcə artacaqdır. Biz hakim siyasi partiyalar olaraq qarşısızlıqdan bütün vəzifələri ləyiqinə yerinə yetirməklə bərəsənəsi ilə prosesə töhfəfəni verməyə hazırlıq. Ümید edirəm ki, Milli Qurtuluş Günü və Şuşa Boyannaməsinin imzalanmasının üçüncü ildönümü həsr olmuşdur beynəlxalq konfransımız türk dünyasında çoxşaxəli əməkdaşlığı hədəfənləndiriləndir".

"Hər birimizə məlumdur ki, müasir dövrə beynəlxalq münasibətlər sisteminde olduqca gərgin proseslər və ciddi geosteateziyiliklərlər var. Qlobal kataklizmlər fonunda yeni geosiyasi reallıqların möhdətləşdirilməsi türk dövlətlərinin yeni çoxtoroflı əməkdaşlıq platformasında bir araya gələməsinə, türk dünyasında kommunikiyasiya və integrasiyanın güclənməsinə dərtləndiricək. Bütün bunlar iso növbədə yeni dəniz nizamı şəraitində Avrasiyada, o cümlədən türk dünyasında geosiyasi fəaliyyətin artmasına tekan verəcək, uzum müdəttəli hədəflərə nail olmağa real zəmin yaradacaqdır. Təqdimətliyə hələr ki, Türk Dövlətləri Təşkilatında birləşən dəst ölkələrin siyasi, mədəni, humanitar sferada, neqliyyat, energetika, raqəmsal transformativitə, kənd tosorrufatı, turizm, ekologiya sahələrində işbirliyi ilə yanaşı, təhlükəsizlik və müdadilə məsələlərindən dərhal əməkdaşlıq platformasında çoxtoroflı əməkdaşlıq baxımından olduqca önemlidir. Xüsusi 3 il öncə bu gün - 2021-ci il iyulun 15-də "Azərbaycan Respublikası ilə Türkiye Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Boyannaməsi"nin imzalanması təkcə iki qardaş ölkənin dəstlərinə nüfuzlu və əlaqələrin gücləndirilməsi üçün etibarlı zəmin yaratmış, bu təsisat uğurlu inkişaf yoluunu keçirək beynəlxalq soviyyədə böyük siyasi çəkisiyə və nüfuzlu malik Türk Dövlətləri Təşkilatına çevrilmişdir".

YAP Sədrinin müaviniin sözlərinə görə, möhtəşəm hərbi və diplomatik qələbələr qazanaraq orası bütövülüy və suverenliyini təmin edən Azərbaycanın regionda formalaşdırıldıq reallıqlar türk dövlətləri üçün dəyişikliklər təqdim edir. "Postmühərəbə dövründə atılan addımlar bölgədə etibarlı tohulksızlıq və çoxtoroflı əməkdaşlıq baxımından olduqca önemlidir. Xüsusi 3 il öncə bu gün - 2021-ci il iyulun 15-də "Azərbaycan Respublikası ilə Türkiye Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Boyannaməsi"nin imzalanması təkcə iki qardaş ölkənin dəstlərinə nüfuzlu və əlaqələrin gücləndirilməsi üçün etibarlı zəmin yaratmış, bu təsisat uğurlu inkişaf yoluunu keçirək beynəlxalq soviyyədə böyük siyasi çəkisiyə və nüfuzlu malik Türk Dövlətləri Təşkilatına çevrilmişdir".

YAP Sədrinin müaviniin sözlərinə görə, möhtəşəm hərbi və diplomatik qələbələr qazanaraq orası bütövülüy və suverenliyini təmin edən Azərbaycanın regionda formalaşdırıldıq reallıqlar türk dövlətləri üçün dəyişikliklər təqdim edir. "Postmühərəbə dövründə atılan addımlar bölgədə etibarlı tohulksızlıq və çoxtoroflı əməkdaşlıq baxımından olduqca önemlidir. Xüsusi 3 il öncə bu gün - 2021-ci il iyulun 15-də "Azərbaycan Respublikası ilə Türkiye Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Boyannaməsi"nin imzalanması təkcə iki qardaş ölkənin dəstlərinə nüfuzlu və əlaqələrin gücləndirilməsi üçün etibarlı zəmin yaratmış, bu təsisat uğurlu inkişaf yoluunu keçirək beynəlxalq soviyyədə böyük siyasi çəkisiyə və nüfuzlu malik Türk Dövlətləri Təşkilatına çevrilmişdir".

YAP Sədrinin müaviniin sözlərinə görə, möhtəşəm hərbi və diplomatik qələbələr qazanaraq orası bütövülüy və suverenliyini təmin edən Azərbaycanın regionda formalaşdırıldıq reallıqlar türk dövlətləri üçün dəyişikliklər təqdim edir. "Postmühərəbə dövründə atılan addımlar bölgədə etibarlı tohulksızlıq və çoxtoroflı əməkdaşlıq baxımından olduqca önemlidir. Xüsusi 3 il öncə bu gün - 2021-ci il iyulun 15-də "Azərbaycan Respublikası ilə Türkiye Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Boyannaməsi"nin imzalanması təkcə iki qardaş ölkənin dəstlərinə nüfuzlu və əlaqələrin gücləndirilməsi üçün etibarlı zəmin yaratmış, bu təsisat uğurlu inkişaf yoluunu keçirək beynəlxalq soviyyədə böyük siyasi çəkisiyə və nüfuzlu malik Türk Dövlətləri Təşkilatına çevrilmişdir".

Təhədiyyətə möhkəmliklə hərbi və diplomatik qələbələr qazanaraq orası bütövülüy və suverenliyini təmin edən Azərbaycanın regionda formalaşdırıldıq reallıqlar türk dövlətləri üçün dəyişikliklər təqdim edir. "Postmühərəbə dövründə atılan addımlar bölgədə etibarlı tohulksızlıq və çoxtoroflı əməkdaşlıq baxımından olduqca önemlidir. Xüsusi 3 il öncə bu gün - 2021-ci il iyulun 15-də "Azərbaycan Respublikası ilə Türkiye Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Boyannaməsi"nin imzalanması təkcə iki qardaş ölkənin dəstlərinə nüfuzlu və əlaqələrin gücləndirilməsi üçün etibarlı zəmin yaratmış, bu təsisat uğurlu inkişaf yoluunu keçirək beynəlxalq soviyyədə böyük siyasi çəkisiyə və nüfuzlu malik Türk Dövlətləri Təşkilatına çevrilmişdir".

Təhədiyyətə möhkəmliklə hərbi və diplomatik qələbələr qazanaraq orası bütövülüy və suverenliyini təmin edən Azərbaycanın regionda formalaşdırıldıq reallıqlar türk dövlətləri üçün dəyişikliklər təqdim edir. "Postmühərəbə dövründə atılan addımlar bölgədə etibarlı tohulksızlıq və çoxtoroflı əməkdaşlıq baxımından olduqca önemlidir. Xüsusi 3 il öncə bu gün - 2021-ci il iyulun 15-də "Azərbaycan Respublikası ilə Türkiye Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Boyannaməsi"nin imzalanması təkcə iki qardaş ölkənin dəstlərinə nüfuzlu və əlaqələrin gücləndirilməsi üçün etibarlı zəmin yaratmış, bu təsisat uğurlu inkişaf yoluunu keçirək beynəlxalq soviyyədə böyük siyasi çəkisiyə və nüfuzlu malik Türk Dövlətləri Təşkilatına çevrilmişdir".

Təhədiyyətə möhkəmliklə hərbi və diplomatik qələbələr qazanaraq orası bütövülüy və suverenliyini təmin edən Azərbaycanın regionda formalaşdırıldıq reallıqlar türk dövlətləri üçün dəyişikliklər təqdim edir. "Postmühərəbə dövründə atılan addımlar bölgədə etibarlı tohulksızlıq və çoxtoroflı əməkdaşlıq baxımından olduqca önemlidir. Xüsusi 3 il öncə bu gün - 2021-ci il iyulun 15-də "Azərbaycan Respublikası ilə Türkiye Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Boyannaməsi"nin imzalanması təkcə iki qardaş ölkənin dəstlərinə nüfuzlu və əlaqələrin gücləndirilməsi üçün etibarlı zəmin yaratmış, bu təsisat uğurlu inkişaf yoluunu keçirək beynəlxalq soviyyədə böyük siyasi çəkisiyə və nüfuzlu malik Türk Dövlətləri Təşkilatına çevrilmişdir".



# Türk dünyasının birliyi Şuşada daha da möhkəmlənir

## Şuşada Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə beynəlxalq konfrans kecirilib

Əvvəl 7-ci səh.

O bildirib ki, tarixi ənənələrə, ortaq deyirlərə malik TDT-nin beynəlxalq nüfuzu getdiyər artı: "Bu təşkilatın geosiyası fonda ohamiyəti böyükdür".

Üstəl qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyətinin TDT-yo müsahidəçi qismində üzv seçilmişsi qürurvericidir. O, buna dəstək verən bütün qardaş ölkələrə minnotdarlıq edib.

Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti olaglarından behs edən Baş nazir ölkələrimizə əməkdaşlığı istiqamətində müüm seydlər gəstərdiklərini, əlaqələrin intensivləşdirilmədiyi dəqiqət çətdirdi. "Inanıram ki, çox yaxın gələcəkdə əlaqələrimizdən daha dərinləşdiriləcək və möhkəmlənəcək. Ümidvarıq ki, Şimali Kipr Türk Cümhuriyyəti tezliklə TDT-yo tamhəquqlu üzv qəbul ediləcək" deyən Ünal Üstəl ölkəsinə dəstəye gərək Türkiyə və Azərbaycana töşkəktür edib.

Üstəl vurğulayıb ki, 2023-cü ilde Ulusal Birlik Partiyası, AK Parti və Yeni Azərbaycan Partiyası arasında tarixi bir əməkdaşlıq müqaviləsi imzalanıb: "Bu müqavilənin imzalanmasından sonra partiyalar arasında dialoq da genişlənib".


AK Parti Sədrinin Xarici əlaqələr üzrə müavini, TBMM-in üzvü Zəfir Strakaya çıxışında qeyd edib ki, dünyada qarsıdurmalara və qeyri-sabitliyin getdiyər artıq və qlobal rəqəbatın sürətləndiyi bir dövrdə yasaşırıq: "Bələ qötün bir mərhələdə dünyanın iqtisadi güclər mərkəzlərinin dayışdırımı və coğrafiyamızın colberdiyi məkəna qərvənləndiriləcək" də mütəhəddi və qəbul edir. Bələ bir mühürtə artıq türk dünyası olaraq aramızdakı bağların güclənməsinə hər zaman olduğundan da qədər cəhətliyəm dəyuruyuq".

Zəfer Strakaya qeyd edib ki, türk dünyasında birliliyi möhkəmləndircək sağlam addımlar atılması zoruridir. "Türkəcə dənəşin ölkələrin dövlət başçılarının zirvəsi" olaraq başladığımız prosesin sonunda bu gün tam töməni bərəşkiləti sahibi. Böyük Dövlətləri Təşkilatı bu gün beynəlxalq arenada dəqiqət izlenilən, üçüncü ölkələrin əməkdaşlıq etmək istədiyi bir qüvvəyə qərəbli. Rəsədə liderlərimizin birlik və boraborlıq içinde, güclü bir türk dünyası vizyonuna sahib olmalarını təsdiq etmək böyük hərəkətdir".

AZ Parti Sədrinin müavini deyib ki, Türkiyədə ötən ilin fevralında baş vermiş zəlzəldən sonra TDT-yo üzv onda qardaş ölkələrdən gəstərlən dəstək Türkiyə xalqının yaddaşına silinməz şəkildə həkk olunub: "Bu münasibətlə bir daha təşkilat üzvlərinə minnətdərlərimizi bildiririk. Bu ağır hadisənən sonra Azərbaycanın təklifi əsasında Türkiyə ilə həmşəlik nümayiş etdirmək məqsədilə Ankara adətən toplaşan TDT-nin Fövqələndə Zirvə Toplantısında müüm qərarların altına imza atıldı. Bu zirve toplantısında Türk İnvestisiyə Fondunda yaradılmış ilə bağlı anlaşma imzalandı və TDT çərçivəsində təbii əlaqələrə və fövqələndə hallara birləşdir mədəxilə etmək üçün Mülli Müdafia Mexanizminin yaradılması qərara alındı. Türk dünyası olaraq, qlobal rəqəbatın mərkəzində ciyin-ciyinə işləməyə davam edirik. Bunu açıq şəkildə ifadə etmək istəyirəm ki, bütünleşmiş bir türk dünyası bölgəmizin sabitliyi üçün zoruridir".

Azərbaycanın haqqında oluduğu deyən TBMM-in üzvü qeyd edib ki, tarixi ədalət uğrunda mübahizə məntəqiyətini qeykunun qatibi: "44 günlük Vətən müharibəsindən sonra 23 saatlıq antiterrör tədbirləri həyata keçirildi. Daha sonra Qazaxın 4 kəndi diplomatik yolla azad edildi. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpə olundu. Bu gün Azərbaycanın hər tarfında üçrəngli dövlət bayraqı dalgalanır".

Ş.Ayriym Azərbaycan Prezidenti İlham Əliyevin "Bizim ailəmən türk dünyasında" fikrinin önemini vurgulayaraq deyib ki, bu gün türk dünyasının birliliyi qəçiləndir: "Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevlər qurur duyur".



zə daha tez çatmağı təmin edəcək strateji addımlardandır".

Adem Kula türk coğrafiyasının çox böyük areali ehəto etdiyini, eyni zamanda bu məkəndə yerin üstü kimi altının da həddindən artıq zonjin olduğunu bildirib: "Türk dünyası planetimiz böyük ehtiyatlara - neft-qaz və digər təbii sərvətlərə malik bölgələrindən. Homçının türk dünyası gələcəkdə dünyanın geosiyası mənzərəsində mühüm enerji məntəqələrindən biri kimi nəzərdən keçirilir. Bu isə Türk Dövlətləri Təşkilatının tokco regional deyil, eyni zamanda beynəlxalq əhəmiyyətinə də son dərəcə artıru, qurumun iqtisadi və siyasi inkişafını şərtləndirir".

Cənəx edən Türk Mədəniyyəti və İrsi Fonduñun layingi rəhbəri Nuri Akşu bildirib ki, hazırda türk xalqlarının ortaq mədəniyyətini qorumaq və inkişafını sürətləndirmək təməslə etdiyi qurumun osas vəzifələri sırasındadır. O bildirib ki, yaradıldığı gündən bu təşkilat hər zaman öz faaliyyətini türk xalqları arasında mədəni əlaqələrin gelişindərləməsi istiqamətində qurub.

İşgaldən azad edildikdən sonra Şuşa ilk soñorin xatrlarından Nuri Akşu şəhərdə qısa müddətən görüldən işlərin heyrənediciliğinə deyib: "Şuşada ortaq mədəni irsimizə qarşı tördüləmə vəndəlizmətətərək təməsi təməsi verildiyini bildirəm. Attila Tilki Macaristanda keçirildən sonra prezident seçkilərindən, Avropa İttifaqının və AŞPA-nın ikili standartlarından behs edib. Azərbaycanda qadınlara səsverme hüququnun Avropa ölkələrindən önce verildiyini bildirən Attila Tilki qeyd edib ki, indi həmin ölkələr demokratiyadan danışırlar: "Bizim türklərə qohumluğumuz olub üçün çox qurulmuş. Cünki biliyik ki, biz birlilikdəyik".

Azərbaycanda olduqları üçün özlərini xoşbəxt hiss etdiklərini deyən Macaristan-Azərbaycan parlamentlərərəsə dəstələrə qrupunun rəhbəri işğaldən azad olmuşdur. Rəhbəri həyata keçirilən barpa-quruculuq işləri ilə bağlı ölkəməzə tobiqlərini çətdirdi. O, ölkəsinin Azərbaycanla tərəfdəşləğə böyük önem verdiyini vurgulayıb: "Macaristanın xarici işlər və xarici iqtisadi əlaqələrin naziri Peter Siyarto Bakıda enerji konfransında görüşündə demişdi ki, Azərbaycanın çox vacib olduğunu. Kohnə dost məhəkəmə dəstər".

Türkəcə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərərəsə dəstələrə qrupunun rəhbəri Şamil Ayırım isə Qarabağın incisi, Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərini yenidən ziyarət etmək məmmən olduğunu deyib: "Bələ qötün bir qüvvəyə qərəbli. Rəsədə liderlərimizin birlik və boraborlıq içinde, güclü bir türk dünyası vizyonuna sahib olmalarını təsdiq etmək istəyirəm ki, bütünleşmiş bir türk dünyası bəyənnameyi imzalamaq və ölkələrinə qədər cəhətliyəm dəyuruyuq".

O, Qırğızistan ilə Azərbaycan arasında əlaqələrin ikitərəfi və çoxşaxəli tərəfdəşləq siyiyösündə olduğunu deyib.

Azərbaycan xalqını 15 İyun - Milli Qurtuluş Günü və Qurban bayramı münasibətlə təbrik edən diplomat buqunkı konfransın TDT-nin əməkdaşlıq perspektivləri baxımından əhəmiyyətli olduğunu vurgulayıb. "Düşnürəm ki, tədbirin iyüldə Şuşada keçiriləcək TDT-nin dövlət başçularının qeyri-rosmi sammiti ərafəsində baş tutması olduqca eləmətdərdir", - deyə Kayrat Osmonaliyev diqqətətərək bildirib.

O, Qırğızistan ilə Azərbaycan arasında əlaqələrin ikitərəfi və çoxşaxəli tərəfdəşləq siyiyösündə olduğunu deyib.

Azərbaycan xalqını 15 İyun - Milli Qurtuluş Günü və Qurban bayramı münasibətlə təbrik edən diplomat bildirib: "Azərbaycan xalqının Ümummülli Lideri Heydər Əliyevin ölkəsinin dövlətçilik tərəfindən müstəsna xidmətləri vardır. Xalqın gücü müdrik rəhbərin başlığındır. Bəzim atdırığımız hər bir addım möhəz strateji təhlili əsaslanıb. Bunun da kökü - teməsi var. Bu, Ümummülli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin üzəqərən siyaseti, türk dövlətləri rəhbərlərinin gələcəyə strateji baxışlarındandır. Vətən mühəribəsində qalı golən Azərbaycan illər boyu strateji siyaset apardı, konseptual yanaşmalar gündəmə gətirdi. Mühabibə bitəndən bir müddədən sonra isə Şuşa Boyannaməsi imzalandı. Bu boyannamə gələcəyə strateji baxışı ifadə edir".

S.Seyidov qeyd edib ki, Şuşa Boyannaməsi bütövlükdə türk dünyasının öməniğini artırır: "Bəzənədən 2021-ci ilin noyabr ayında İstanbulda keçirilən Zirvə toplantısında mühüm sonə qəbul olundu. Həmin sonəddə bu gün müzakirə etdiyimiz bütün xarici siyaset və təhlükəsilik məsələləri, iqtisadi inkişaf, integrasiya ilə bağlı işlərini təsdiq etdik".

Beynəlxalq konfransın təşkilatçıları Şuşanın tarixi məkanları, şəhərdə aparılan tikinti və bərpa-quruculuq işləri ilə tanış olublar.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

# Adın nədir - Daşdəmir...

Ermənistan revansizm niyyətlərinə və sülh müqaviləsinin imzalanmasını uzatmaq cəhdlərinə son qoymalıdır

Məşhur Azərbaycan xalq məsəlidir: "Adın nədir - Daşdəmir, yumşalan, yumşal!"

Yersiz, osasız şəkildə tərslik edərək sonradan məcburiyyət qarşısında güzəsto gedən adamlar barəsində deyilir.

Qisa şəhri belədir:

\* Haqlı deyilsən, amma tərsliyinə salaraq düz yola golmırson.

\* Özünü ədaləti sayaraq nədənsə həqiqətən ədaləti olan tərəfi əzmək istəyirsin.

\* Düz olmadığını bili-bilo, güclü olduğunu hesab etməklə qarşısının hüquqlarını pozaraq malik olduğunu qamarlayıb əlindən almağa çalışırsan və alırsan.

\* Ta o vaxta qədər ki, güc görüb, təpki görüb, gücsüzlüyünü və zəifləyini dörətərəfən getmək, geriye çökilmək məcburiyyətində qalırsan.

**Yəni bu güzəstə və yumşalma alicənablıdan deyil, məğlubiyyət hissindən, uduzmaq qorxusundan baş verir!**

Cox həppantib-düdən sonra Ermənistən Azərbaycan qarşısında geri çökilməsi, güzəsto getməsi də "Daşdəmirin yumşalması" kimi bir şeydir!



Ermənistən 90-ci illərin əvvəllərində yaranmış vəziyyətdən - xalqın həqiqi rəhbərindən ayrı düşməsindən, Azərbaycana mayməq, qorxaq adamların başlıqlı etməsindən, AXC-Müsəvət cütülyünün xəyanətnək əməllerindən istifadə edərək ölkəmizin 20 faiz ərazisini havadarlarının köməyi sayəsində olo keçirdi.

**Torpaqlarımızı 30 il işğaldə saxlamaqla heç bir güzəstə getmədi.**

\* BMT-nin Ermənistən qoşunlarının işgal olunmuş Azərbaycan ərazilərindən qeyd-şörtən çıxarılmış tələbinə əməl etmədi.

\* Karabağ "müstəqil respublika" elan etdi, Ermənistən parlamenti ərazilimizi özürinə birləşdirmək barəde qərar çıxdı!

\* ATƏT-in Minsk qrupu ilə olıbr fəaliyyət göstərərək, sülh danışqlarını son-suzaq uzatmaq, əslində, işgali əbədi-ləşdirmək yolu tutdu!

\* Keçmiş DQMV-yə daxil olmayan yeddi rayondan beşini belə dinc yolla geri qayıtmadı!

\* Azərbaycan tərəfinin təklif etdiyi "dünyada mövcud olan en yüksək muxtariyyət" təklifi ilə razılaşmadı!

\* Beynəlxalq hüquqa, beynəlxalq qurumaların çıxardıqları qotnamə və qorralara məhəl qoymadı!

**Qoço Nəcəfqulunun keçisi kimi istədiyi etdi!**

**Cünti sözünü deyib, özünü müdafiə edənləri vardi!**

**Cünti beynəlxalq təşkilatlar və qurumalar nə ona təsir, təzyiq göstərdi, nə də sanksiya tətbiq olunurdu!**



Ermənistən quduraraq arxalandıqlarına və müdafiqilərinə o qədər güvəndirdi ki, Azərbaycanın hərbi yolla öz ərazilərini azad edəcəyini ağlına belə götürmirdi!

**Qarabağ xuntasının təmsilçiləri olan prezidentləri R.Koçaryan və S.Sarkisyan generalları əl-ələ vrəvək orduya ayıran vəsaiti və diasporun gəndərdiyi yardımçıları uğurlamaqla milyarderlərə və milyonçulara çevrilmişdilər.**

**Ordularını "məglubedilməz" adlan-**  
**dırsalar da, 2016-ci ilin dördüncü Ap-**  
**rel mühərribəsi onların gücsüzlüyünü və**  
**zəifləyini ortaya qoydu!**

44 günlük Vətən mühərribəsi başla-

yanda isə Ermənistən torpaqlarını iş-

ğaldı saxlamağıdan ötürü bütün imkanlarını işə saldı, var gücü ilə müqavimət göstərdi, axırdək döyüdü...

\* Otuz il ərzində yaratdığı müdafiə qürgülərinə, beton bunkerlərə, "Ohanyan seddi"nə, xəndək və songorlara, mina sa-

hələrinə və möhkəmləndirilmiş atəş nöqtələrinə güvənərək Azərbaycan Ordusuna güclü zərbələr endirməyə, tələfatlar yaşıtmaga can atdı.



\* Küsüb ki, niyə Azərbaycan torpaqlarını əbədi işğaldə saxlamaqdə yardım etmədin...

\* Küsüb ki, niyə KTMT və orada söz sahibi olan Rusiya mühərribədə yanlarında dayanaraq Azərbaycan ordusuna qarşı virusmayıb.

**İndi bütün günü Rusyanın əleyhimə danışaraq onu gözədən salmağa çəlşir.**

Hətta ABŞ-nin hərbi bazasını Ermənistən ərazilində yerləşdirmək barədə dünüşür.

Hələ bu harasıdır...

Fransız jandarmlarını və təqəddümə olan alman polislerini Azərbaycanla səhərənən təqəddümə olan polislerini, onlar da bütün günü durinlə bizo baxırlar.

Sülh müqaviləsinin imzalanmasını, deməli həm də ölkənin blokadadan çıxarılmamasını müxtəlif bəhanelərlə üzadır, müxtəlif vəsitsələrlə silahlanır, revansizmənən məhrəzə parırm, əksinə rəvac verir.

**Bu siyasetin, bu "bicilik"lərin, bu addımların nə ilə nəticələnəcəyini "ağılıh", "bic" və "uzaqgörən" siyasetçilər irəlicidən hesablamığı və nələrə səbəb olacağımı da görməyi bacarmalıdır.**

Özü də bütün strateji obyektləri, səhədləri Rusiyannı nəzarətində olduğu, 102-ci Rusiya ordusunun hərbi bazasının Gümrüdə yerləşdiyi bir vaxtda...

Həm də erməni biçliyi ifşa olunmuş biçliklərdən sayıldığına görə daha əvvəlkətik effektli deyil.

**Paşinyan "Soros uşağı", Qərbyönümlü siyasetçidir.**


**Mosqasdi Ermənistəni qərbə yönəltmək, Moskvadan uzaqlaşdırmaqdır.**

Özü də bütün strateji obyektləri, səhədləri Rusiyannı nəzarətində olduğu, 102-ci Rusiya ordusunun hərbi bazasının Gümrüdə yerləşdiyi bir vaxtda...

Əcəb "bic siyasetçi"dir.

İndi isə Rusiyadan möhkəm küsüb! (Belarusdan isə bərk inciyib).

\* Küsüb ki, niyə 44 günlük mühərribədə ordun, arsenalin, canlı qüvvələrə mənə kömək göstərmədin...



İtdən soruşturular ki, niyə hürürson? Deyir, qorxuduram. Onda quyuğunu niyə bulayırsan? Deyir, axti özüm də qorxuram.

Bu ölkənin başlıqları də eyni psi-xolojik durumu yaşayırlar!

**II Qarabağ mühərribəsinədək Ermənistən nə istəibə, edib.**


**Təbii ki, kimlərinə köməyi ilə!**

**44 günlük Zəfər mühərribəsindən sonra isə Ermənistən yalnız Azərbaycanın istadiqlorını edir!**

\* Üçəroflı Bəyanata Müzəffər Ali Baş Komandan İlham Əliyev tokidən qəbul edərək Azərbaycanın konstitusiyasını qobul edərək Azərbaycan bayraqı altında yaşamaq istəmədi.

\* Sülh danışqları Azərbaycan torpağında tərtib edilən və beynəlxalq hüquq səyəkənən 5 prinsip osasında aparılır.

\* Əvvəli Yevlaxdan başlayan və Azərbaycanın tokidi ilə vəsitsələrsiz - təkberətən danışqlar formulu bərqrar olub.



\* Üçəroflı Bəyanata Müzəffər Ali Baş Komandan İlham Əliyev tokidən qəbul edərək Azərbaycanın bütün istadiqlərini daxil edilib!

\* Sülh danışqları Azərbaycan torpağında tərtib edilən və beynəlxalq hüquq səyəkənən 5 prinsip osasında aparılır.

\* Əvvəli Yevlaxdan başlayan və Azərbaycanın tokidi ilə vəsitsələrsiz - təkberətən danışqlar formulu bərqrar olub.

Bunu təkcə Ermənistən yox, bütün dünyada bilir!

Yaddaşları bir daha təzələyirik!

**Azərbaycan Prezidenti İlham Əliyev sözünü üstündə duraraq:**

\* 44 günlük mühərribədə Ermənistən ordusunun Azərbaycan ərazilindən çıxarılmış qrafikini təqdim etməyən qədər hərbi eməliyyatları dayandırmadı!

\* Ağdam, Laçın və Kəlbəcər rayonlarında döyüşsüz geri qaytarılmış ilə razılaşdır, üstəlik güzəsto gedərək olavaş vaxt da verdi!

\* Yüksəksəviyyəli razılığa əsasən, RSK-nin dinc şəkildə, məhrəbliqlə getməsinə nail oldu!

\* Qazaxın 4 kəndini bir gülə atılma-dan geri qaytarıldı, beləliklə, sərhədlerin de-limitasiya və demarkasiyasına başlandı!

**Yerdə qalır dəha bir neçə vacib məsləhə:**

\* Ermənistən Konstitusiyasında müvafiq dəyişiklər aparılaqla Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır!

\* Zəngəzur dəhlizi açılaraq Naxçıvana qurul yolla əlaqə borpə edilməlidir!

\* Azərbaycanın təqdim etdiyi baza prinsipləri əsasında sülh müqaviləsi yu-badılmadan imzalanmalıdır!

**Xatırlaraq:**

\* Bütün strateji yüksəkkiliklər bizimən qarşımızdır!

\* Sərhədlerin dəqiqlişdirilməsi və sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması biziñən çox siz gərokkdir!

\* "Dəmir yumruq" isə daim hazır vəziyyətdədir!

**Daha bir məsələni də heç zaman yad-**  
**dan çıxarmayın:**

**Səbrimiz sonsuz deyil!**

**Bəxtiyar SADIQOV**















Avro-2024



# Mükəmməl başlangıç

Türkiyə millisini Portuqaliya ilə  
çətin oyun gözləyir

"Avro-2024"ün ilk turu çərçivəsində F qrupunda oynanılan qarşılaşmada Türkiye millisini Gürcüstana 3:1 hesabı ilə qalib goldı. Ümumiyətə, qrupda hər oyunun öz fərqli planları olmalıdır. Kağız üzərində favorit türklər idi. Ancaq baş məşqçi Vinçenzo Montellanin ilki hissədəki oyun planı heç cürə tutmadı. Aydim məsələdir ki, 5-li müdafiə xətti ilə meydənə çıxan kollektiv qarşı hücumun mərkəzində Barış Alperə çıxmış faydalı işəsənmişnən aşağı salır.

Gürcüstən yığması isə topu rəqibə verərək müdafiə olunmaqla, yaranan ani oks-hücumlarda qol epizodları yaratmağa çalışırırdı. Lakin

bundan da istifadə edə bilmirdi. Çünkü Türkiye'də yarımmüdafiənin mərkəzində Hakan Çalhanoğlu, Orkun Kökcü və Kaan Ayhan triosu meydançada elə düzgünsənmişdilər ki, roqibə boş zona qoymurdular.

Ancaq birinci ve ikinci fazada uğurlu olan Türkiye millisini hücum xottində istonilən tempi yaxalasa da, roqibin müdafiə soddını yara bilmədi. Beşli müdafiə xətti ilə meydana çıxmış Gürcüstana qarşı hücumun mərkəzində Barış Alperə oynamış faydalı işəsənmişnən aşağı salırdı. Fasilədən sonra Barış sağ cinahə çox kılınmışdı.

Gürcüstən yığması isə topu rəqibə verərək müdafiə olunmaqla, yaranan ani oks-hücumlarda qol epizodları yaratmağa çalışırırdı. Lakin



## F qrupu

Türkiyə - Gürcüstən - 3:1

**Qollar:** Mert Mündür, 25. Arda Guler, 65. Kevan Aktürkoglu, 90+7 - Georgi Mikautadze, 32

**Baş hakim:** Fukundo Telyo (Argentina)

Dortmund. Vestfalenstadion

## Günün təqvimini

21 iyun, 2-ci tur

E qrupu: 17:00 Slovakiya - Ukrayna

D qrupu: 20:00 Polşa - Avstriya

D qrupu: 23:00 Niderland - Fransa

## Ötən günün nəticələri

### C qrupu

Sloveniya - Serbiya 1:1

Danimarka - İngiltərə 1:1

### B qrupu

İspaniya - İtalya 1:0

## Rossidən hakimlər haqda şok sözələr

Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Almanıya ilə oyunun hakimini tənqid edib. İtaliyalı mütxəssis Dani Makkelenin idarəciliyindən narahatlılığı qəbul etdi.



### C qrupu, 2-ci

Sloveniya - Serbiya - 1:1

**Qol:** Jan Karničnik, 69 - Luka Yović, 90+5

**Baş hakim:** İştvan Kovaç (Ruminiya)

Arena Münxen



## Türkiyənin matçı almanınla tapşırıldı

"Avro-2024"ün F qrupunda 2-ci tur çərçivəsində keçiriləcək Türkiye - Portuqaliya oyunu üçün hakim təyinatları açıqlanıb.

Oyunu Almaniya Futbol Federasiyasından Feleks Zvayer idarə edəcək. Ona homyeriləri Stefano Lupp və Marko Aćmiller köməkliyə göstərəcək. Dördüncü hakim funksiyasını Xesús Gil Manzano (İspaniya) yerinə yetirəcək.

Qeyd edək ki, Türkiye - Portuqaliya görüşü sabah Baxı vaxtı ilə saat 20:00-da başlayacaq.



## Ümidi lər sona qaldı

Qarşılaşmadan önce Serbiya favorit hesab olunsa da, son saniyelərdə mögləbiyyətdən qaça bilib. Yović 90+5-ci dəqiqədə bərabərlik qolunun müəllifi olub. Bu, Serbiyaya son tur orəfsində play-offa yüksəlmək şansı yaradıb. Hor iki oyunda heç-heçə oynayan Sloveniya isə son turda favorit İngiltərə ilə qarşılaşacaq.

Komandalar hakimin start fitindən sonra ilk 15 dəqiqədən topa sahib olmadı çətinlik çəkdilər. Xüsusilə sloveniyalılar mərkəzə tövbə etdikləri presingle serbləri daha çox hücumları cinahəndən qurmağa məcbur etdilər. Lakin 30-cu dəqiqədən sonra mərhələde Sloveniya bütün fazalarda daha sürətlə oynamaya başladı. Vur-

duqları qoldan sonra son 20 dəqiqədə fiziki yorgunluq sözünü dedi. Nöticədə topu rəqibə verib topsuz oyna üstünlük verməklərə sonuncu dəqiqədə qapılardan qolla nöficələndi.

Məlumat üçün qeyd edək ki, Sloveniya tarixində ikinci dəfə Avro çempionatında oynayır. İlk dəfə "Avro-2000"də Zlatko Zahovičli yığ-

ma qrupda 2 heç-heçə etsə də, bu raundu adlaya bilməyib. 24 ildən sonra qitonin ən güclüləri sırasında yer alan Sloveniya dənəcəmənliklərindən idarətək. 2002-ci və 2010-cu illərdəki cəhdələr uğursuz alınıb. Komanda hər iki mərhələda grupdan çıxa bilməyib. Millətlər Liqasının ilk iki mövşümlüni C divizionunda

keçirən Sloveniya "B" yə yüksəldikdən sonra mövqeyini çətinliklə qoruyub.

Drajan Stoykovicın baş məşqçisi olduğu Serbiya millisini isə "Avro-2024" o vəsiqəni çətinliklə qazanıb. Serbiya millisini son turda istoyino çatıb. "Qartallar" Macarıstan və Monteneqro ilə mübarizədə ikinci olmağı bacarıb.

## Futbolcuların Rebrovdan xahişi

Ukrayna millisinin futbolcuları Avro çempionatının qrup mərhələsinin 1-ci turunda Ruminiyaya böyükhesablı mögləbiyyətdən (0:3) sonra öz aralarında ciddi səhəbə ediblər. Futbolcular komandanın baş məşqçisi Sergey Rebrovdan pəltarədəyinə otagini tərk etməsinə xahiş ediblər.

Rebrov onların istədiyi kimi edib. Futbolcular bu mögləbiyyətdən sonra möşqəsiz səhəbə etmək qorına galiblər. Bildirilib ki, baş verənlər Ukrayna milli komandasında ab-havannın yaxşı olduğunu göstərlər.



## Daliç növbəti mərhələyə ümidilidir



Xorvatya millisinin baş məşqçisi Zlatko Dalic Albaniya ilə 2:2 hesablı heç-heç etdikləri matçdan danışır.

O, hələ də play-offa adlaməq şanslarının olduğunu xatırladıb və sonadən mübarizə aparacaqlarını deyib: "İki forqlı hissedən ibarət çox çotin matç keçirdik. Böyük seylo öncə keçdi, ikinci gol vurduq, amma yenə də sonda qol buraxdırıq. Ən osaslı odur ki, biz hələ də mübarizənin içindəyik. Hor şey öz olımdır. Albaniya ilə matçın ikinci hissəsi ümidivericidir. Başlanğıc dohşətli olsa da, ikinci hissədə daha yaxşı görünürdü. Golin İtalya ilə oyuna köklənək. Qələbə qrupdan çıxmamıza kömək edə bilər".

Serbiya Futbol Assosiasiyası UEFA-ya "Avro-2024" ü tərk edə biləcəkləri ilə bağlı xəbərdarlıq edib. Britaniyanın "The Sun" mövqeyini yazmış ki, bu haqda qurumun baş katibi Yovan Surbatoviq məlumat verib.



O, "Avro-2024" ün iştirakçıları olan Albaniya və Xorvatya yığmalarının azarkeşlərinin Serbiya qarşı qəbulədilməş səurlar səsləndirdiklərini bildirib. Serbiya tərəfindən iddiasına görə, azarkeşlər serbləri öldürməyə çağırışlar ediblər.

Hadişə Xorvatya-Albaniya matçının (2:2) 59-cu dəqiqədən baş verib. Yovan Surbatoviq baş verənlərə bağlı deyib: "Biz UEFA-dan bu insanlara qarşı sanksiya tövbə olunmayı, hor iki federasiyannı coşaldırırmışız tolbə edəcəyik. Bu, bize turnirdə oynamadan imtinaya başa gəlsə belə. Əgər UEFA belə bir qərar verməsə, biz sonrakı addımlarımızı düşünməli olacaqıq".

## "Rəqibi depressiyaya saldıq"



İsveçə millisinin baş məşqçisi Murat Yakin Şotlandiya ilə heç-heç etdikləri (1:1) oyun haqda danışır.

Mütəxəssis rəqibin daha güclü çıxış edəcəyini gözəldiklərini deyib: "Bizim belə oynamayaqlığımız Şotlandiyanın ağlına gəlməli idi. Depressiyaya düşdürülər, qırurları zedoləndi. Biz təzyiqi gözəlyirdik və güman edirdik ki,

meydanın mərkəzindəki boşluğu bağlayacaqlar. Qarşılaşmadı qalib gələ bilərdik, lakin şotlandlar da yaxşı şans yaratıdlar".

Xatırladaq ki, "Avro-2024" də Şotlandiya və İsvəçə millisiləri Almaniya və Macarıstanla birləşdə A qrupunda mübarizə aparırlar. Artıq bu qrupda Almaniya millisini play-offa vəsiqəni təmin etdilər.

